

Azərbaycan Dövlət İqtisad Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin

ƏSASNAMƏSİ

Azərbaycan Dövlət İqtisad Universiteti əlilliyi olan tələbələrin inkişaf resursları və imkanları, eləcə də onların təhsil prosesinə inteqrasiyasının təmin edilməsi ilə bağlı mənəvi və hüquqi vəzifəsini tanıyır. Universitet milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq əlilliyi olan tələbələr üçün mövcud maneələrin aradan qaldırılmasını və onların Universitetin xidmətlərindən, proqramlarından və digər təhsil imkanlarından istifadə etməsi üçün lazımi şəraitin yaradılmasını hədəfləyir.

I. Ümumi müddəalar

- 1.1. Bu Əsasnamə Azərbaycan Dövlət İqtisad Universitetinin struktur bölməsi olan Əlilliyi olan tələbələr üçün Mərkəzin (bundan sonra "Mərkəz" adlanacaq) fəaliyyətini tənzimləyir. Mərkəz "Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması" adlı TEMPUS (ESFİDİP) Layihəsi çərçivəsində yaradılır.
- 1.2. Mərkəz əlilliyi olan tələbələrin təhsilə inteqrasiyası da daxil olmaqla onları inkişaf resursları və imkanları ilə təmin edən strukturdur. Mərkəz əlilliyi olan tələbələrin təhsil və təlim resurslarına çıxışının genişləndirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına xidmət edir.
- 1.3. Mərkəz Universitetin rektoruna tabedir və onahesabədir.
- 1.4. Mərkəz öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüquq sənədlərə, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və normativ qaydalarına, o cümlədən bu Əsasnaməyə uyğun həyata keçirir.

- 1.5.Mərkəzin təşkilati strukturu Universitet rektoru tərəfindən təsdiq edilir. Mərkəzin Koordinatoru Universitetin Rektoru tərəfindən təyin edilir.
- 1.6.Mərkəzin koordinatoru Mərkəzin fəaliyyətinin yerinə yetirilməsi üçün cavabdeh şəxsləri müəyyən edir.
- 1.7.Mərkəzin avadanlıqları layihə çərçivəsində təmin olunur, onların saxlanmasını Mərkəz həyata keçirir və layihə bitdikdən sonra həmin avadanlıqlar Universitetin sərəncamında qalır. Mərkəzin fəaliyyəti müxtəlif ianələr, proqramlar və layihələr tərəfindən də dəstəklənir. Mərkəz öz məqsədlərinə nail olmaq üçün Universitetin mülkiyyətindən istifadə edə bilər.
- 1.8.Mərkəzin fəaliyyəti mexanizmi Rektor tərəfindən təyin edilmiş koordinator tərəfindən müəyyən edilir və Rektor tərəfindən təsdiqlənir.

II. Mərkəzin məqsəd və vəzifələri

- 2.1.Mərkəzin əsas məqsədi ali təhsil müəssisələrində əlilliyi olan tələbələr üçün təhsil imkanlarının artırılmasından və onların təhsilə tam inteqrasiya edilməsindən ibarətdir.
- 2.2.Mərkəz öz məqsədlərinə nail olmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
- əlilliyi olan tələbələrin təhsil imkanları və resursları ilə təmin edilməsi;
 - əlilliyi olan tələbələrin təhsilə motivasiyası və cəlb edilməsi üçün imkanların yaradılması;
 - əlilliyi olan tələbələr üçün könüllülük əsasında həyata keçirilən təlim kurslarının təşkil edilməsi;
 - eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsinin həyata keçirilməsi;
 - cəmiyyətin müxtəlif təbəqələri arasında əlillik barədə maarifləndirmə işinin aparılması.